



Məktəblilərə

tədqiqatçılıq bacarıqlarının yüksəldilməsində fənn müəllimlərinin rolu və imkanlar

Sağirdlərə məktəb programı üzrə tələb olunan akademik biliklərin ötürülməsi ilə bərabər, onlarda bir sıra bacarıq və vərdişlərin formalasdırılması da biz müəllimlərin qarşısında duran mühüm vəzifələrdəndir. Belə bacarıqlardan biri də şagirdlərin aşaslırmala düzgün yönəldilməsi və bunun inkişaf etdirilməsidir. Araşdırmaçı şagirdlər yetişdirmək müəllimlərdən xüsusi həvəs və ustalıq tələb edir. Fərdi maraqların nəzərə alınması, bu zəmində elmi aşaslırmaların inkişaf etdirilməsinə nail olan müəllimlər şagirdlərin yaddaşında silinməz iz buraxır, onların gələcək həyatında təkanverici qüvvə kimi əhəmiyyətli rol oynayırlar.

Pedaqoji fəaliyyətim zamanı həm dərəsənəsində, həm də dərsdənəkənar tədbirlər zamanı müxtəlif istiqamətdə işlər apararaq şagirdlərimdə elmi, bədii, texniki yaradıcılığın inkişafına təkan verə bilmışəm. Onları bu işə həvəsləndirmək üçün fərdi maraqlarının, ixtisas seçimiminin nəzərə alınması daha yaxşı olar. Məsələn, hərbiçi olmaq istəyən şagirdimə “Mühərribələr və ekologiya” mövzusunda elmi aşaslırmama aparmağı həvalə etdim. Bu məqsədlə ona plan-prospekt təyin edib, işə başladıq. Mühərribələr haqqında KİV-dən, internet-axtarış şəbəkələrindən məlumat toplamaq mümkündür. Amma zənnimcə, müəllim-şagird bağının möhkəmlənməsi üçün planda elə bəndlər nəzərdə tutulmalıdır ki, müəllim elmi rəhbər kimi şagirdə heç yerdə rast gəlmədiyi daha dərin bilikləri də ötürə bilsin. Bizim situasiyada bu, “geofiziki mühərribələr” və “bioloji mühərribələr” oldu. Təəssüf ki, hadisələr elə gətirdi ki, qısa müddət sonra bütün dünya pandemiya şəraitinə düşüb, qapandı... və bioloji mühərribəni əyani şəkildə gördük.

Memar olmaq istəyən digər şagirdimə isə Bakı şəhərinin timsalında “Şəhərsalma zamanı təbii şəraitin nəzərə alınması” mövzusunda aşaslırmama verdim. Planda nəzərdə tutduğum məqsədə çatmaq üçün şagird, Bakının iqlim və relyef xüsusiyyətlərinin şəhər planlaşdırılması zamanı nəzərə alınmamasının əhalidə hansı xəstəliklərə gətirib çıxarıcağıni aşkarlamış oldu. Bu cür yanışmalar biz müəllimlərə sadıqlı, dünyagörüşlü, məsuliyyətli vətəndaşlar yetişdirməyə kömək edir. Təhsilin daha yüksək pillələrində belə “məktəb keçmiş” tələbələr yüksələndikləri təcrübələrdən aktiv şəkildə istifadə edirlər.

Araşdırmaçıları yarışmaya da əlavəmək olar. Dünya ölç-

lərinin coğrafiyası, turizmi haqqında təqdimatlar hazırlanır, “ən yaxşı təqdimat” müsabiqəsi elan edir və bu müsabiqəni dərs keçdiyim paralel siniflər arasında təşkil edirdim. Hər kəs təqdimatını vahid sozial qrupumuza yönəldir, beləcə, şəffaflıq gözlənilirdi. Qeyd edim ki, bu müsabiqəni də pandemiya şəraitində keçirdik. Odur ki, dünyanın “qapandığı” bir dövrə biz virtual səyahətlər edir, öyrənir, yarışır, əylənirdik. Bu, həm də şagirdlərinin tədrisdən soyumasının qarşısını alırdı.

Daha aşağı siniflərdə (V-VIII) bu prosesi həyata keçirmək həssaslıq tələb edir. Mövzu verilir, şagirdlər qrup şəklində tədqiqata cəlb olunur. İlk vaxtlar onlarda belə təsəvvür olur ki, tədqiqat hazırlı materialları toplamaqdır. Lakin müəllim bunun məqsədimizə uyğun olmadığını ehtiyatla anlatmalıdır ki, şagirdlərdə ruh düşkündüyü yaranmasın. Əlbəttə, əsas fəaliyyətdir. Doğru nəticəni müəllim tədricən diktə edəcək. Lakin qazanılmış təcrübə şagirdlərdə özgəvən yaradacaq. Təcrübəmdə belə şagirdlərinin tədricən təşkilatlılıq, müxtəlif növ yaradıcılıq qabiliyyətlərinin daha qabarık üzə çıxdığını müşahidə etmişəm. Etimad hər zaman motivasiya verir.

Coğrafi tədqiqatlar şagirdlərdə geniş dünyavaruş, fizi-coğrafi və iqtisadi qanunağınlardan baş açmaq,

ölkələrin xüsusiyyətləri, dövlətlərarası münasibətlər, dünya əhalisi, dünya turizmi, rekreatiya ehtiyatlarını dəyərləndirmək və s. kimi çoxşaxəli, maraqlı və əhəmiyyətli biliklərin toplanmasına, əhalinin şəxsi keyfiyyətlərin yüksəlməsinə səbəb ola bilər.

Vəfa SÜLEYMANOVA,
Bakı şəhəri 53 nömrəli
tam orta məktəbin
coğrafiya müəllimi